

Ömər Faiq Nemanzadə və "Molla Nəsrəddin" ədəbi məktəbi

Gülbeniz Babayeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: gulbeniz_babayeva@mail.ru

Annotasiya. Məqalədə görkəmli publisist, yazıçı, müəllim, naşir, tənqidçi Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin" ədəbi məktəbinin yaradılması, formalasması və beynəlxalq aləmdə yayılma-sında göstərdiyi müstəsnə xidmətlərdən səhbət açılır. Azərbaycan xalqının milli oyanışında, azadlıq və demokratiya uğrunda mübarizəsində böyük realist ədibimiz Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadəni birləşdirən əqida və məslək birliliyi konkret faktlar əsasında tədqiqata cəlb olunur. "Molla Nəsrəddin" ədəbi hərəkatının əsas yaradıcılarından olan Ö.F.Nemanzadə "Qeyrat" mətbəəsinin alınması, "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması və Şərqi xalqlarının taleyində müstəsnə rol oynamasında, elm, maarif və mədəniyyətin tərəqqisində Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biri olmuşdur. Jurnalda dərc edilən publisistik yazıların, felyetonların, telegraf xəbərlərinin, eləcə də karikaturaların seçilməsində ədibin böyük xidmətləri vardır.

1912-ci ilə qədər "Molla Nəsrəddin"də fəaliyyət göstərən Ö.F.Nemanzadə təşkilati işlərə yanaşı, həm də jurnalda "Molla Nəsrəddin", "Dərdmənd", "Deli", "Mozalan", "Cəhrəci xala", "Çoban", "Heyrani", "Məşrutiçi", "Lağlagı", "Ümidvar", "Ümid" və s. gizli imzalarla publisistik məqalə və felyetonlarını dərc etdirmişdir.

Açar sözlər: Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, "Qeyrat" mətbəəsi, "Dərdmənd", "Ümidvar", satirik publisistika

Məqalə tarixcəsi: göndərdilə - 10.11.2022, qəbul edilib - 18.11.2022

Omar Faig Nemanzade and "Molla Nasreddin" literary school

Gulbeniz Babayeva

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: gulbeniz_babayeva@mail.ru

Abstract. The article talks about the exceptional merits of the famous publicist, writer, teacher, publisher, critic Omar Faig Nemanzade in the creation, formation and dissemination of the Molla Nasreddin literary school at the international level. The unity of beliefs and activities of our great realist writers Jalil Mammadguluzade and Omar Faig Nemanzade in the cause of the national awakening of the Azerbaijani people, in the struggle for freedom and democracy, is touched upon in a study based on concrete facts. O.F.Nemanzade, one of the main founders of the Molla Nasreddin literary movement, was one of the closest associates of Jalil Mammadguluzade in the acquisition of the "Geyrat" printing house, the beginning of the publication of the Molla Nasreddin magazine, which played an exceptional role in the fate of the peoples of the East, in the progress of science, education and culture. The writer has great merits in the selection of journalistic articles, feuilletons, telegraph news, as well as cartoons published in the magazine. The article mentions that O.F.Nemanzade, who worked at Molla Nasreddin until 1912, along with organizational work, also published journalistic articles and feuilletons with secret signatures in the journal, such as "Molla

Nasreddin", "Dardmand", "Deli", "Mozalan", "Jahrachi khala", "Choban (Shepherd)", "Heyrani", "Mashrutachi", "Laglagi", "Umidvar" and "Umid", etc.

Keywords: Omar Faig Nemanzade, Jalil Mammadguluzade, "Molla Nasreddin" magazine, "Geyrat" printing house, "Dardmand", "Umidvar", satirical journalism

Giriş / Introduction

Azərbaycan xalqının ictimai və milli şüurunun oyanması və formalasmasında müstəsnə xidmətləri olan görkəmli publisist, yazıçı, müəllim, naşir, tənqidçi və dövlət xadimi Ömər Faiq Nemanzadə türk dünyasının azadlığı, milli və mədəni dirçəlişi, xoşbəxt goləcəyi uğrunda cəsərət və ezmkarlılıq mübarizə aparan qüdrətli ziyanlılarımdan biridir. Ədib dövrünün tanınmış söz sahibi, böyük hörmət və nüfuza, geniş dünyagörüşə, dərin biliyi, bütöv xarakterə malik şəxsiyyəti kimi bütün yaradıcılığı boyu milli təsəssübəslik, yüksək vətənpərvərlik hissili yazış-yaratmış və istiqlal ideyalarına söykənən əsərləri ilə öz həmvətənlərini birləşdir, həmrəyliliyə səsləmişdir. Görkəmli ədib Ömər Faiq Nemanzadə böyük realist yazıçımız Cəlil Məmmədquluzadə ilə hələ "Şərqi-Rus" qəzətində birgə fəaliyyət göstərərkən tanış olmuş və bu ünsiyyət sonralar səmimi dostluğa və "Molla Nəsrəddin" satirik jurnalının nəşrini götürir çıxarmışdır. Cəlil Məmmədquluzadə "Xatira-

tim"da Ömər Faiqə tanışlığını, dostluğunun ya-da salaraq yazar: "Yoldaşım Faiq Nemanzadəni mən birinci dəfə "Şərqi-Rus" qəzəti idarəsində gördüm və burada da onuna üns tutdum... Bu qəzətin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə "Molla Nəsrəddin" məcmuəsini bina etdim. Da-ha doğrusu, onunla bərabər, onunla birlikdə "Molla Nəsrəddin" məcmuəsini bina etdik" [3, s.144]. Ədib bu fikri də xatrladır ki, "Şərqi-Rus" qəzətinin redaktoru "Məhəmməd əşəninin idarəsinin fəal qələm köməkçiləri Ömər Faiq və mən idim". Nəhayət, 1906-ci ilin 7 aprelində "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması ilə onlar öz məqsədlərinə nail ola bildilər. Mətbuat və ədəbiyyat tariximizə "mollanəsrəddinçilər" adı ilə daxil olan böyük bir ədəbi cərəyanın ideya yükünən əsas aparcı qüvvəsinin biri Cəlil Məmmədquluzadə idisə, digəri də Ömər Faiq Nemanzadə idi.

Əsas hissə / Main Part

"Qeyrat" mətbəəsinin və "Molla Nəsrəddin" jurnalının yaradıcılarından olan Ö.F.Nemanzadə həm də qeyri-rəsmi ikinci redaktor vəzifəsini icra etmişdir. Ö.F.Nemanzadə Türkiyədə təhsil alıǵına görə, Mətbuat Komitəsi "Molla Nəsrəddin" jurnalının redaktorluğunu icrasına icazə verməmişdir. C.Məmmədquluzadə "Xatiratım"da yazar: "... mən hökumət darülmülli-minin bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi və zənn edirəm ki, mətəbə burada aşkar olur" [4, s.59]. Buna görə də C.Məmmədquluzadə Qarabaǵa gedərkən redaktorluq müvəqqəti olaraq Məmmədəli Sıdqiye həvalə olunmuşdur. Amma Cəlil Məmmədquluzadə 1911-ci ildə Qarabaǵ-

dan Tiflise, M.Sidqiye göndərdiyi məktubda yazardı: "Bunu sənə qabaqlar da istəyirdim ya-zam ki, Faiq əsfəndi bundan sonra orada sahibi-ixtiyərdir, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən" [4, s.312].

"Molla Nəsrəddin" jurnalı ilə bağlılığı Ö.F.Nemanzadənin publisistik fəaliyyətinin məhsuldar bir dövrünü təşkil edir və o, Mirza Cəlilin ən yaxın dostuna və məsləkdənən çevrilir. Ö.F.Nemanzadənin yazdıǵıdan bəlli olur ki, jurnalın mütləq "şəkilli olmasına" diqqət yetirilməlidir. Çünkü xalq öz düşmənlərinin "canlı surətdə, gülməli şəkildə" masxarəye qoyulduğunu görəndə sevinəcək, "Molla Nəsrəddin" in

simasında öz himayəcisinin görəcəkdir. Bu, özünü doğruldu. Ö.F.Nemanzadənin xatirəsinde deyilir: "Jurnal ola rəğbat ancaq və ancaq geniş kütłə tərəfindən idi. Bayıldan, dövlətlilərdən, ruhaniyərdən ətək-ətək səyüş, lənat və hədə kağızları alırdıq. Jurnal yuxarıdakı təbəqədən lənat, nifrat yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı" [12, s.11].

"Molla Nəsrəddin" jurnalının birinci nömrəsini Mirzə Cəlil Ömər Faiq birləşdirən şəkillərin mövzularını da özləri vermiş, te-leqraf xəbərlərini, tapmacaları da bütün çətinliklərə qatlaşaraq müştərək tərtib etmişlər. "Molla Nəsrəddin" jurnalı 1907-ci ildə müvəqqəti bağlanarkən, Ö.F.Nemanzadə casarətə yazdı: "Büçaralar elə güman edirlər ki, "Molla Nəsrəddin" bağlanmasıqla onların eyibləri örtülcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişilməkdədir. Bu az maarifimizə olsa da, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar... Bu gün "Molla Nəsrəddin" bağlandı, amma "Molla Nəsrəddin" i meydana getirən fikirlər bağlanılmayacaq..." [8]

Ö.F.Nemanzada kəskin və cəsarətli çıxışlarına, principial mövqeyinə görə, təqiblərə məruz qalmış, dəfələrlə evində axtarışlar aparılırlaqları yazıları müsədirdə edilmişdir. 1907-ci ildə həbs edilərkən Metex qalasında saxlanılmış, xalqın tələbi ilə məhəbbəndən azad olunmuşdur. Büyük mullanəsərəddinçi şair Mirzə Ələkbər Sabir isə ona "Soldumu ruzgarnı, ey Faiqi-Nemənpəşər" misrası ilə başlayan şeir hasr etmiş, şairin dərin təssüf hissi və ürkənlığı ilə yaxşıdı bu şeir jurnalın 1907-ci ilin 39-cu sayında dərc olunmuşdur. Jurnalın 33-cü sayında Sultan Əbdülhəmid haqqında verilmiş karikatura Ö.F.Nemanzadənin həbsinə səbəb olmuşdur. Bu məsələ jurnalda əksini tapmışdır. "Molla Nəsrəddin" in 1907-ci ilin 37-ci sayında Ö.F.Nemanzadənin O.Şermerling tərəfində çəkilmiş ağızlı qifili, ayaqları, əlləri qandallı təsviri verilmişdir. Onun əhatasında çar inzibati idarəorqanlarının seytan xisləti momurları zurna çalır, cahillər isə Ö.F.Nemanzadənin bu halını görərək sevinirlər. Şəklin altında Ö.F.Nemanzadəyə ironiya ilə yanaşanların dilindən bu nəzəm parçası da verilir. 1906-1917-ci illərdə Tiflis senzor komitəsində müsəlman mətbuatı

üzrə baş senzor işləmiş Mirzə Şərif Mirzəyev 1919-cu ildə yazdı: "Ömər Faiqi 1906-1910-cu illərdə daha yaxın təndim. Şərq dilləri üzrə senzor kimi xidməti vəzifəmələ əlaqədər olaraq onun legal və qeyri-legal bütün yazılarını oxumalı olurdum... O, şüürlü şəkildə həyatını risqə qoymuşdu, deyirdi: "ya ölmək, ya da son məqsədə çatmaq". O, öz mətbəəsində Azərbaycan dilində inqilabi xarakterli müxtəlif kitablar, intibahnamələr, dəvətlər çap edərək dəfələrlərə həbs və sürgün təhlükəsi yaradırdı" [14].

Rəzaqulu Nəcəfov Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin" dəki fəaliyyətini jurnalın ilk beş il əloqənləndirir, yəni 1911-ci il kimi. Ömər Faiq isə həmin xatirənin konarında "1911" raqəmini təshih edərək "1912" yazmışdır" [7]. "Molla Nəsrəddin" jurnalı nəşrə başladığı dövrdən Ö.F.Nemanzadə onun sahifələrində maraqlı və orijinal publisist yazıları, felyetonları ilə çıxış etmişdir: "Bilməli xəbərlər" (1906, №1), "Fatma xala" (1906, №26, 27), "Bir aravadın cavabı" (1906, №28), "Məktəb" (1907, №11), "Axır çəşənbə" (1907, №12), "Sirkə" (1907, №13), "Qaribə qutu" (1907, №16), "Xortdana məktub" (1907, №19), "Hicab məsəlesi və cavabımız" (1907, №23), "Bəki dəryası" (1907, №27), "Cəhrəçi xala" (1907, №31), "Bakinin ələci" (1907, №31), "Oyun-oyunuq" (1907, №47), "Ziyarət" (1908, №17), "Poçtxana" (1909, №8), "Nə deym" (1910, №1), "Pişik" (1911, №3), "Ey İran" (1911, №3), "Söhbət" (1911, №10) və s.

Dövri mətbuatda "Molla Nəsrəddin", "Dərdmənd", "Dəli", "Mozalan", "Cəhrəçi xala", "Çoban", "Heyrani", "Məşrutəçi", "Lağlağı", "Ümidvar", "Ümid" və s. imzalarla çıxış edən Ö.F.Nemanzadə təkcə "Molla Nəsrəddin" jurnalında deyil, öz maraqlı yazılarını "Şərqi-Rus", "Tərcümən", "İrsad", "Həyat", "Açıq söz", "Tərəqqi" və s. ədəbi məcmüələrə də çap etdiirmişdir. Xalq şairi Bəxtiyar Vahabzadə Ö.F.Nemanzadənin ilk dəfə işq üzü görən "Seçilmiş əsərləri"ni oxuduğundan sonra yazdı: "Satırlar arasında vətən və xalq üçün, onun taleyi üçün alışib yanan bir ürkə gördüm. Bu ürkə Mirzə Cəlilərin, Sabırərin, Hadilərin ürəyi ilə bir vurur... Ömər Faiq öz vətən sevgisindən doğulmuş bir mücahiddir, bir qohrəmandır. Buna görə də bu sevgi onu zəmanəsinin fəvqünə qal-

dirmiş, ucaldığı məhəbbət zirvəsindən mühitinə baxıb hər şeyi boyasız, olduğu kimi görmüş, onun öz ölçüsünə uyğun gəlməyən eybəcərlikləri inkar etmiş, gözəllik namının qələm cəlmişdir" [2]. Ö.F.Nemanzadə görkəmli içtimai xədim, cəsarətli jurnalist, istedadlı publisist və əsl müəllim kimi fəaliyyət göstərmiş və türk dünyasına zəngin bir irs qoyub getmişdir. Xalq yaçıçı Elçin bu cəfakes insanın fədakarlığından söhbət açaraq, "O işiq əsلاh sönməz" adlı məqaləsində yazar: "Yatmışları oyadır, xalqı xalqın özündən tanıdır" [5].

"Molla Nəsrəddin" jurnalı Yaxın Şərq ölkələrində geniş yayilaraq xalqların milli azadlıq uğrunda mübarizəsinə təkan vermiş, demokratik içtimai fikrin inkişafına və formalasmasına güclü təsir göstərmişdir. XX əsrin əvvəllerində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət almasını, dövlət müstəqilliyi və demokratiya uğrunda aparılan mübarizəni Cəlil Məmmədquluzadəsiz, Ömər Faiq Nemanzadəsiz, Mirzə Ələkbər Sabırsız, bütövlükde, mullanəsərəddinçilər və "Molla Nəsrəddin" jurnalı olmadan təsəvvür etmək qeyri-mümkündür.

Sübəhəz is ki, jurnalda qarşı yersiz hücumlar mullanəsərəddinçiləri eyni ideya ətrafinda daha six birləşdirirdi. Öz maraqlı felyetonları ilə "Molla Nəsrəddin" də çıxış edən Üzeyir bəy Hacıbəyli yazdı: "Bir-iki nəşr Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə birləşirsin ki, "Molla Nəsrəddin" i öldürəcəksiniz... Bunu bilesiniz ki, "Molla Nəsrəddin" i öldürmek mümkün olsa da, mullanəsərəddinçiliyi öldürmək olmaz" [9]. Üzeyir bəy Hacıbəylinin bu mənali və ibratlı sözləri təkcə özünün deyil, bütövlükde dövrün qabaqcıl fikir adamlarının, mütərəqqi ziyyələrinin fikirlərinin məcmusuna kimi böyük əhəmiyyət kəsb edir. Professor Firudin Hüseynov milli təsəssübkeşlik hissili yazışlarından mullanəsərəddinçilərə dərribə yüksək dəyər verərək yazar: "Cəlil Məmmədquluzadə başda olmaqla, bir çox realist söz sənətkarları Ömər Faiq Nemanzadəni minnətdarlıqla yad edir, onun nəcib əməllərini deyərləndirir, xatirəsini uca tuturlar. Bunun sırrı Ömər Faiqın bütün şəxsiyyətində, iti və kasərli qələmində, ideya düşmənlərinə qarşı amansızlığında, vətəndaşlıq qeyrəti və cəsarətində, dəyişməz dost və məslek

sahibi olmasında, dərin içtimai-siyasi məzmunlu publisist əsərlərindədir" [6, s.259].

Məlumdur ki, erməni daşnakları zaman-zaman torpaq iddiaları ilə qanlı savaşlara yol açmış, xalqımızı rus şovinizminin əli ilə soyqırma məruz qoymuşlar. Qanlı savaşların qurbanına çevrilən, alich və sefaletdən əziyyət çəkən soydaşlarımızın faciəli həyatı, yaşamı tərzi mullanəsərəddinçilərin yaradıcılığında da mühüm yer tuturdu. Ömər Faiq Nemanzadə "Millətpərəstlik zamanıdır" adlı məqaləsində yazdı: "Ey ürəyində bir zərər mərhəməti olanlar, ey insana dost və millətpərəst görünənlər! Məməkətimizin, camaatımızın bir payı achiqdən hələk olur. Bunların bu ciyərsiz hələk isə bizi daha dəhşətli, daha təhlükeli halakətə sürür. Əgər Zəngəzura, Qarabağ vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuluqla yad olunmaqdan savayı bütün məməkətlərimiz, bütün həyatımız əbədi təhlükələrə dörçələ olacaqdırlar. Qardaşlar! Həqiqi dindarlıq xüsusluksa millətpərəstlik, yetmiş il ibadatın bir saat xeyir və ehsanat etmək zamanı bu zamanadır. Geliniz biz də əcadadımızın həqiqi nəvələri olduğunu bildirib türkлюдümüzü, müsəlmanlığımızı isbat edək" [13, s.134].

Ömər Faiq Nemanzadəni türk dünyasının bir ziyanlısı kimi mənsub olduğu xalqın taleyi düşündürdü. O, öz həmvətənlərinin dünyasının azad, demokratik düşüncəli, yüksək elmə, maarifə və madəniyyətə mənsub xalqları sırasında görmək istəyirdi. Buna görə də böyük ədib bu yüksək məfkurəli fikirlərini, arzu və istəklərini özünün "Milli məsələlərimiz vaxtı" adlı məqaləsində bəyan edərək yazdı: "Rusiyada 25-30 milyon türk var, bunların içtimai-siyasi idealları olması da təbiidir. Burasını danmaq deyil, sükutla keçmək belə həm milləti, həm də hökuməti aldatmaqdır... Biz Rusiya türklərinin özümüzə görə içtimai-siyasi arzularımız var. Bu arzuları böyük və qəbul olunmayacaq bir şey sanmayıñız! Biz artıq bir zad istəmiriz. İstadiyimiz budur ki, biza da insanlıq hüququnu verilsin... Vaxtdır ki, özümüzü təməyalırm. Vaxtdır ki, həqiqi-ədalətsizliyin üzündən millətimiz "varlığının təhlükəyə düşməkdə olduğunu" qanım" [1].

Ö.F.Nemanzadə, hər seyden önce, mətbuatın tərəqqisinin mühüm şərtini onun milli dilə söylenməsində, ana dilinin təbliği və ziyyahlar tərafından bu istiqamətdə mühüm addım atılmasında göründü. "Müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi iştirakları da sağlam ola bilməz", – deyən Ö.F.Nemanzadənin yaradılığında ana dilinin qorunması, onun varlığının əbdiliyi prioritet mövzulardandır. O, doğma dilə olan sonsuz sevgisini "Eşq və məhəbbət" adlı məqaləsində yana-yanı izhar edərək yazar: "Mən inanıram ki, dilimi sevməyən millətini sevsin. Çünkü dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir... Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müraciət das borcu olmalıdır" [13, s. 203].

"Molla Nəsrəddin" jurnalının əsas mövzularından olan qadın azadlığı problemi Ömər Faiq Nemanzadənin yaradılığında xüsusi yer tutur. Onun jurnalın 1907-ci ilin 19-cu sayında "Dərdmənd" imzası ilə dərc etdiriyi "Xortdana məktub" felyetonu geriliyə, cəhalətə, köhnə

adət-ənənələrə, qadın heysiyyətinin tapdanmasına təqiqidinə həsr olılmış maraqlı və düşünürük publisistik nümunələrdəndir. Jurnalın növbəti sayında "İdarədən" başlığında yer alan "Zövci-axər" adlı publisistik yazıda deyilir: "Keçən nömrəmizdə "zövci-axər" məsələsi barəsində "Dərdmənd" yazdığı məktubu bir nəfər firəng səyyahı oxuyub gəlmidi idarəmizə və bizdən təhqiq edirdi ki, doğrudurmu ki, bir müsəlman üç dəfə övrəti təlaq verəndən sonra əgər övrəti ilə barışmaq istəsə, gərək bir neçə günlüyü övrəti verə özgərə, sonra o boşaya və ondan sonra övrəti alıb gətirə evinə. Biz firəngə yalandan dedik ki, belə bir şey biz müsəlmanlarda yoxdur..." [10] Ədibin "Bir neçə günlüyü" adlı üçüncü felyetonunda da qadın azadlığı problemi aktual bir məsələ kimi davam etdirilir. O yazardı: "Biz Molla Nəsrəddinik. Bizim peşəmiz ilan-qurbağaya sataşmaqdır, biz dərd edirik ki, nə səbəb bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, dindən və şəriətdən bu dərəcə kənarə düşübələr" [11].

Nəticə / Conclusion

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulanda Ö.F.Nemanzadə doğma yurduna qızılada türklərin azadlıq mübarizasının öündən getmiş və üç dəfə həbs edilmişdi. 1918-ci il fevralın 18-də gürçü menşevik parlamanın iclası Ö.F.Nemanzadə məsələsini müzakirə edərək həbsdən azad etməyə məcbur olmuşdur. Ö.F.Nemanzadə Bakıya gəlmiş və Azərbaycan Xalq Cümhuriyyətinin polis idarəsində nəzarətçi müfəttiş vəzifəsində çalışmışdır. O, 1920-ci ildə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, sonra "Yeni fikir" qəzetiñin redaksiyası heystinin üzvü, 1921-1922-ci illərdə Gürcüstan İnqilab Komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sadri işləmişdir. 1920-ci illərin axırlarında Ö.F.Nemanzadə Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru işləmişdir. 1927-ci ildə Ö.F.Nemanzadənin xəstəliyi və xidmətlərini nəzərə alaraq ona ömürlük təqaüd kəsilmişdir. Ancaq o, yenə də xalq maarifi sahəsində işlər görür, dərsliklər hazırlanmasında iştirak edirdi. Ö.F.Nemanzadə 1927-ci ildən 1930-cu ilə qədər hər il nəşr ol-

nan "Üçüncü il" dərsliyinin əsas müəlliflərindən biri idi.

Ö.F.Nemanzadə ömrünün son illərini xatirələr üzərində işləmiş və XIX əsrin səksəninci illərindən başlayaraq 1906-ci ilə qədər olan dövrü tamamlaya bilmüşdür. Təəssüf ki, o, xatirələrini başa çatdırınmamışdır. 1937-ci ilin 16 iyulunda ata yurdu Axalsıxda (Gürcüstan) dincələrkən rayon prokuroru Doabasyanın sərəncamı ilə həbs olumuş və üç aydan sonra, oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyüñ" qərarı ilə güllələnmişdir. Hüseyn Cavid, Əhməd Cavad, Mikel Müşfiq və Azərbaycanın minlərlə ziyalısı kimi, Ömər Faiq Nemanzadə da repressiyənin günahsız qurbanına çevrilmişdir. 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bərəət vermiş, böyük ədibin onsuz da qəlbələrdə yaşıyan zəngin ədəbi irsi yenidən xalqımıza qaytarılmışdır.

Türk xalqlarının ictimai-siyasi və ədəbi-mədəni hayatında, azadlıq, iştirak, milli oyanış və tərəqqisində müstəsna rol oynayan, çoxşaxəli

yaradıcılığı ilə Azərbaycanda mətbuat və ədəbiyyatın inkişafına böyük töhfələr veren, "Molla Nəsrəddin" ədəbi məktəbinin yaradıcılarından və fəal üzvlərindən biri kimi xalqımıza təmənnasız xidmət göstərən Ömər Faiq Nemanzadə bütün şəxsiyyəti və təkrarsız yaradıcılığı ilə ədəbiyyat və mətbuatımızın zirvəsində əbədi yaşayacaqdır.

Ədəbiyyat / References

1. "Açıq söz" qəzeti, 10,11,25 noyabr, 6 dekabr 1915, № 31, 32, 44, 54.
2. Bəxtiyar Vahabzadə. Yanar ürk. "Ədəbiyyat və incəsənət" qəzeti, 23 dekabr 1983.
3. C.Məmmədquluzadə. Əsərləri. VI cild. Bakı, 1985.
4. C.Məmmədquluzadə. Əsərləri. Dörd cild, IV cild. Bakı: Öndər, 2004.
5. "Ədəbiyyat və incəsənət" qəzeti, 11 noyabr 1983.
6. Firudin Hüseynov. "Molla Nəsrəddin" və məllənəsərəddinçilər. Bakı: Yaziçı, 1986.
7. "İnqilab və mədəniyyət", 1936, № 4-5.
8. "Irşad" qəzeti, 1907, 13 iyul, № 110.
9. "Irşad" qəzeti, 1908, 21 fevral, № 22.
10. "Molla Nəsrəddin" jurnalı, 1907, № 20.
11. "Molla Nəsrəddin", 1907, № 23.
12. Ömər Faiq Nemanzadə. Xatirələrim. Bakı, 1983.
13. Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.
14. Şərif Mirzəov. Vokruk imeni Omara Faik Efendi. Qazeta "Qruziya". 16 mart 1919, №59.

Омар Фаиг Неманзаде и литературная школа «Молла Насреддин»

Гюльбениз Бабаева

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: gulbeniz_babayeva@mail.ru

Резюме. В статье говорится об исключительных заслугах известного публициста, писателя, педагога, издателя, критика Омара Фаига Неманзаде в создании, формировании и распространении на международном уровне литературной школы «Молла Насреддин». Единство убеждений и деятельности наших великих писателей-реалистов Джалила Мамедкулизаде и Омара Фаига Неманзаде в деле национального пробуждения азербайджанского народа, в борьбе за свободу и демократию затрагивается в исследовании на основе конкретных фактов. О.Ф.Неманзаде, один из главных создателей литературного движения «Молла Насреддин», был одним из ближайших соратников Джалила Мамедкулизаде в приобретении типографии «Гейрат», издания журнала «Молла Насреддин», сыгравшего исключительную роль в судьбах народов Востока, в прогрессе науки, образования и культуры. Писатель имеет большие заслуги в подборе публицистических статей, фельетонов, телеграфных новостей, а также карикатур, публикуемых в журнале. В статье упоминается, что О.Ф.Неманзаде, работавший в «Молла Насреддине» до 1912 г., наряду с организационной работой, также публиковал в журнале публицистические статьи и фельетоны под псевдонимами «Молла Насреддин», «Дэрдмэнд», «Дэли», «Мозалан», «Джекречи хала», «Чобан», «Хейрани», «Машрутчи», «Лаглаги», «Умидвар», «Умид» и др.

Ключевые слова: Омар Фаиг Неманзаде, Джалил Мамедгулизаде, журнал «Молла Насреддин», типография «Гейрат», «Дэрдмэнд», «Дэли», «Мозалан», «Джекречи хала», «Чобан», «Хейрани», «Машрутчи», «Лаглаги», «Умидвар», «Умид», сатирическая публицистика